

UOT 821.411.21; 811.411.21.

İBN MƏNZURUN “LİSAN ƏL-ARAB” ƏSƏRİNDE LİNQVOPOETİK PARALELLƏR

H.HEYBƏTOV

Bakı Dövlət Universiteti

heybatheybatov@bsu.edu.az

Məqalə, ümumiyyətlə, ərəb şeirinin, xüsusilə də XIII əsr Misir filoloqu İbn Mənzurun “Lisan əl-arab” əsərində topladığı bir sıra beylərin linqopoetik xüsusiyyətlərinin öyrənilməsinə həsr olunmuşdur. Məqalə multidisiplinlar xarakterə malikdir. Belə ki, burada həm grammatik, həm də tədqiq edilən beytla bağlı poetik məqamlar paralel şəkildə tədqiqata cəlb olunur. Beytlərin bu şəkildə öyrənilməsi qrammatik və poetik istiqamətdə bir sıra məsələlərin aydınlaşdırılmasına, ümumi dilçilikdə və ədəbiyyat tarixində məlum olmayan faktların ortaya çıxmasına xidmət edir. Məqalənin elmi yeniliyi İslAMDAN əvvəlki və sonrakı dövrə (əsasən qədim şeirə) aid olan, heç bir zaman ərəb dilindən başqa bir dilə tərcümə edilməmiş bir sıra beylərin tərcüməsi ilə yanaşı onların filoloji analizini apararaq malik olduqları elmi möhtəviyyəti təqdim etməsindədir. Şahid beylərin bu şəkildə tədqiqi, sistemləşdirilməsi və öyrənilməsi gələcəkdə həm ərəb dilçiliyi, həm də ərəb ədəbiyyatı ilə bağlı bir çox məlumatların ortaya çıxmasına gətirib çıxaracaq. Məqalənin ortaya qoyduğu nəticələrdən biri də budur ki, orta əsrədə qələmə alınmış izahlı lügətlər minlərlə beyt poeziya nümunələrini əhatə etdiyi üçün həm də ədəbi qaynaqlardan ibarətdir.

Açar sözlər: şahid, qiyas, sədr, ecz, həzf, salt, Əbu Xubeyb

Şərqdə elmin çiçəkləndiyi dövrdə, daha dəqiq desək, VII əsrin ikinci yarısından etibarən sürətli inkişaf prosesi yaşayan ərəb filologiyasının bütün istiqamətlərində ərəb şeirinin öz payı vardır. Ərəb şeiri [1, 44-52] daha əvvəlki zamana aid olduğu üçün bu ərəfədə ondan Qurani-Kərimin anlaşılmaz ifadələrinin şərh edilməsində, ərəb dilinin qrammatik qayda-qanunlarının müəyyən edilib dəqiqləşdirilməsində, çoxcildli əsərlərin ixtisar edilməsində, əsərlərin nəzmə çəkilməsində, izahlı lügətlərin tərtibatında, bir sözlə, bütün filoloji istiqamətlərdə geniş istifadə olunurdu. Orta Əsrərdə qələmə alınmış əksər əsərlərin şeir parçaları ilə zəngin olması dediklərimizin bariz nümunəsidir. Qrammatik mühakimələrdə elmi istinadgah kimi istifadə olunan beytlərə şahid beytlər deyilir. İbn Mənzurun [2, 78-88] qələmə aldığı “Lisan əl-arab” – Ərəblərin dili əsərində otuz iki min beyt öz əksini tapmışdır [10, 33]. Məqalə şahid

beytlərdə [3, 78-85] qrammatik məsələlərin əksi problemini ön plana çəkərək beytlərdəki linqvopoetik paralelləri işıqlandırmaq məqsədini daşıyır. Beytlərin bu şəkildə tədqiqi həm qrammatik, həm də poetik aspektdə bir sıra məqamların dəqiqləşdirilməsinə xidmət edir. Beytlərin təqdimatı zamanı ərəb filologiyası tarixində müəyyən mübahisələrə səbəb olan filoloji məsələlərə toxunacaq, bu məsələləri İbn Mənzurun nöqtəyi-nəzərindən izah etməyə çalışacağıq.

Ərəb şeirində “kanə” tipli feillərin işlədilməsi. Təsirlik halla əlaqədar olan məsələlərdən biri də “kanə” tipli feillər qrupunun xəbəri ilə bağlıdır. Bəsrə filoloqları “kanə” – hərfən olmaq mənasını ifadə edən feilin, həmcinin bu feil qrupuna daxil olan, صار، ما زال، ما فتى، ما افتكا، ما برح، ما دام، əsas feillərinin xəbərinin keçmiş zaman feili olmasını qiyas – qaydaya uyğun hesab edirlər. Çünkü bunu təsdiq edən faktlar çoxluq təşkil edir. Məsələn, إن كنت قلتْه – əgər bunu demiş olsaydım (əl-Maidə-116), إن كنت آمنتْ – nazıl etdiyimizə iman götirmisi-nizsə (əl-Ənfəl-41) və s. Başqa sözlə desək, bəsrəlilərin fikrincə **“kanə”** feili (ismi) cümləyə zaman bildirmək üçün əlavə edilir. Əgər xəbər özü zaman bildirəcəksə, bu zaman “kanə”nin cümlədə işlənməsinə ehtiyac yoxdur [6, 437-441].

İbn Mənzurun əsərində bəsrəlilərin mövqeyini əsaslandıracaq poeziya nümunələrinə rast gəlmək mümkündür:

[5, c.1, 345] وَ الْهَمَّ مِمَّا يُدْهِلُ الْفَرِيْنَا

كُنْتُ خَلْتُ الشَّيْبَ وَ التَّبَدِيْنَا

Mənasi: qocalığın yetişməsi, saçların ağarması və dərd-qəmin ardıcıl olmasının insana dostunu (dosta dostunu) unutdurduğunu hesab edirdim (xəyal edir, düşünürdüm) [13, c.2, 377].

Burada şahid “kanə”nin xəbərinin (خَلْتُ) “qad” ədati olmadan keçmiş zaman feili ilə işlənməsidir. Beyt ərəb filologiyası tarixində xəsis kimi tanınan dörd şəxsən (əl-Hutey’ə, Əbu-l-Əsvəd əd-Duəli, Xalid ibn Safvan) birinə Humeyyid əl-Ərqata məxsusdur. Əsl adı Humeyyid bin Malikdir. Əl-Ərqart isə onun ləqəbidir. Üzündəki ləkələrə görə ona əl-Ərqat – hərfən ləkeli ləqəbi verilmişdir. İslam dövrü şairlərindəndir [10, 122].

İbn Mənzur bu məsələ ilə əlaqədar olan başqa bir beyti isə Fərəzdəqə (641-732) istinadən qeyd edir:

[5, c.12, 195] طَوِيلًا سَوَارِيهِ، شَدِيدًا دَعَائِمَهُ

وَكُنَّا وَرِثَاهُ عَلَى عَهْدِ ثَبَاعِ

Mənasi: biz (məcd) şan-şöhrət və nəcibliyi (Himyərin – Yəmənin qədim hökmдарlarından olan) Təbabələr (cəmi tubbə) dövründən bəri qazanmış, ırs götürmüşük. Bu nəcibliyin sütunları uzun, dayaqları möhkəmdir [19, c.3, 93].

Şair burada öz qövmünün malik olduğu izzət və şöhrəti dayaqları möhkəm olan bir binaya bənzədir və onun çox qədim tarixi köklərə dayandığını göstərir. Beytdə şahid وَرِثَاهُ – onu (nəcibliyi) ırs götürmüşük ifadəsindəki keçmiş zaman feili “kanə”nin xəbəri olduğu üçün yerinə görə təsirlik haldadır [18, c.2, 39].

أَصْبَحَ، أَضْحَى، ظَلَّ، أَمْسَى، بَاتَ، مَا بَرَحَ، مَا فَتَى، مَا زَالَ، مَا نَفَكَ، (Kanə) tipli feillərdən, başqa sözlə desək, naqis feillərdən olan “leysə”nin xarakterik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, bir sıra hallarda onun əslində təsirlik halda işlənməli olan xəbəri artıq “bə” hərfi ilə birlikdə işlənərək iyiyəlikdə təzahür edir. Lakin buna baxmayaraq xəbər yerinə (məhəlli iraba) görə təsirlik halda hesab olunur. Mərakeş əsilli Misir filoloqu, zəmanəsinin müfəssir və fəqihi, həmçinin görkəmli ədibi olan Əl-Muradi (ölüb 1348) yazır ki, “leysə”nin, həmçinin leysə mənasını ifadə edən “ma”nın xəbərinə “bə”nin artırılması qiyas – qaydaya uyğundur. Məsələn, – أَلَيْسَ اللَّهُ بِكَافِ عَنْهُ – məgər Allah öz quluna kifayət etmirmi? (əz-Zumər-36) – وَمَا رَبُّكَ بِظَلَامٍ لِّلْعَبِيدِ, sənin Rəbbin qullara zülm edən deyildir (Fussilət-46) [14, 53-54]. Buna misal olaraq İbn Mənzurun cahiliyyə şairi Humeyd ibn Saura [15, ٢] istinadən qeyd etdiyi aşağıdakı beyti əsas götürmək olar:

لَيْسَ الْإِمَامُ بِالشَّجَحِ الْمُلْحِدٌ [5, c.12, 246]

قَدْنِي مِنْ نَصْرٍ الْخُبَيْبِينَ قَدِي

Mənası: iki Xubeybəyə (künyədir) artıq bundan sonra yardım etməyəcəyəm. İmam (heç də) xəsis və günahkar deyil.

Burada şahid “leysə”nin xəbəri olan “bə” sözündə “bə”nin heç bir məna ifadə etmədən zaid – artıq işlənməsidir. Əslində isə nəzərdə tutulur. Beytdəki “Xubeybeyn” (iki Xubeyb) sözünü deməklə şair I Raşidi xəlifəsi Əbübəkrin qız nəvəsi, yəni Əsmanın Zubeyr ibn əl-Avamdan olan oğlu Abdullah ibn Zubeyr və onun qardaşı Mus'aba işarə edir. Çünkü Abdullah ibn Zubeyrin künyəsi Əbu Xubeybdır. İbn Mənzur İbn Sikkitə istinadən yazır ki, bu sözü Əbu Xubeybinə, (yəni cəm formasında) oxuyanlar onların hər üçünü, yəni Abdullah ibn Zubeyri, onun qardaşı və oğlunu, yaxud da Abdulla ibn Zubeyr və onun tərəfdəşlarını nəzərdə tutur. Xubbə sözünün mənası yer adıdır. Onun su çıxarılan, yaxud otlaq yer olduğu qeyd olunur. İbn Mənzur “xəbəbə” kökündə beyti Humeyyid əl-Ərqatə aid edir [5, c.4, 462].

Hesab edirik ki, Abdulla ibn Zubeyr Hicazın hakimiyyətini ələ keçirib əməvilərə tabe olmadığı üçün bu künyə ilə (iki yerin, yaxud iki hicazın, ola bilər ki, Məkkə və Mədinənin sahibi) adlandırılmışdır.

Beytdəki “qadni” sözünün mənası “həsbi” (mənə kifayətdir, bəsdir) deməkdir. Sədrin – I misranın sonundakı “qadi” isə təkid üçün deyilmişdir və “qadni” mənasını ifadə edir. Beytin Əczində - II misrasında isə şair Abdullah ibn Zubeyrə etiraz edir [17, c.2, 371].

Abdullah ibn Zubeyr xəsislikdə ittiham olundu. Şair isə Abdullaya müraciət edərək sən özünü İmam – müsəlmanların rəhbəri elan etmişən, elə isə imam xəsis və mulhid (Allah evinə hörmətsizlik edən, yaxud yolunu azmış) deyil. Bu sözlərlə şair sanki, ona xəsislik etməməyi tövsiyə edir.

Ərəb şeirində hərəkətin yaxın olduğunu bildirən feillər. Əl-mənsubat bəhsində müzakirə olunan məsələlərdən biri də hərəkətin yaxın olugunu bildirən feillərin xəbəridir. Bu feillər – الْفَعَالُ الْمَقَارِبَةُ – yaxınlıq bildirən feillər adlanır. Bu feillərin ümumi sayı on birdir. “Əsa” istisna olmaqla yaxınlıq bildirən

sözlərin feil olması filoloqlar arasında mübahisə doğurmayan məsələlərdəndir. *Əsa* ilə bağlı isə qrammatiklər arasında üç müxtəlif fikir var.

- 1) *Əsa* bütün hallarda, yəni bitişən əvəzliklə işlənib-işlənməməsindən asılı olmayaraq feildir. Bu, Bəsrə qrammatiklərinin mövqeyidir.
- 2) *Əsa* bütün hallarda ön qoşmadır, çünkü o, “ləellə” mənasını ifadə edir. Ləellə isə təsrif olunmur, ön qoşmadır. Bu, Sələb və İbn Sərrac başda olmaqla Kufə filoloqlarının mövqeyidir.
- 3) *Əsa* obyekt mənalı (ضمير نصب) bitişən əvəzliklə işləndikdə ön qoşma (مَسْ، عَسَاهُ، عَسَاهَا)، bütün digər hallarda isə, (yəni subyekt mənalı bitişən əvəzliklə işləndikdə isə ضمير رفع عَسِيْتُ، عَسِيْتَ feildir. Bu, filoloqların Şeyxi – Sibəveyhinin mövqeyidir [4, c.1, 322-323].

Bu feillər yaxınlıq bildirən feillər adlansa da, onların heç də hamısı hərəkətin yaxın olduğunu ifadə etmir və mənasına görə üç yerə bölünür:

- 1) Yaxınlıq (المقاربة) mənasına malik olan feillər: كاد، كَرَبَ، وأوشكٌ;
- 2) Ümid (رجاء) mənasına malik olan feillər: عسى، حَرَى، إِحْلَاقٌ;
- 3) Yaratmaq, inşa etmək – başlamaq (ما دل على الإنشاء) mənasına malik feillər: يَرَأَ، جَعَلَ، طَفَقَ، أَخَذَ، عَلَقَ (başlangıç feilləri – افعال الشروع).

Bu feillərin bir sıra özəllikləri vardır. Məsələn, “auşəkə”nin xəbəri “əsa” feilində olduğu kimi əsasən məsdər “ən”i ilə birlikdə işlənməlidir (أوشك زيد ان – Zeydin qalxmasına az qaldı). Bəzi hallarda isə onun xəbəri “ən”siz işlənir (يوشك يجيء – o gəlmək ərefəsindədir, gəlməsinə az qalib.) İbn Mənzur bu feilin xəbərinin “ən”siz işlənməsi ilə əlaqədar aşağıdakı beyti şahid gətirir:

بُوْشِكْ مَنْ فَرَّ مِنْ مَنْتَهِيَةِ يُوْافِقُهَا [5, c.1. 550]

Mənasi: müharibədə ölümündən qaçan şəxsin qəflət anında ölüm tərəfindən yaxalanacağı yaxındadır.

Beyt cahiliyyə şairi Uməyyətu-bni Əbis-Səltə aiddir [16, 421]. Əbu-s-Səlt atasının künyəsidir. Səlt sözünün mənasi bariz və məşhur deməkdir [12, 48]. Görünür məşhur olduğu üçün belə adlandırılmışdır. Beytdəki şahid “yuşiku” feilinin xəbəri olan “yuvafiguha”nın “ən” siz işlənməsi ilə əlaqədardır. Bu kimi hallar adətən şeir zərurətindən irəli gəlir.

Hərəkətin yaxınlıq olduğunu bildirən feillər arasında “əsa”nın da özünməxsus xarakterik xüsusiyyətləri vardır. *Əsa* feilinin xəbəri indiki-gələcək zamanda olmalıdır, onun xəbəri Bəsrə qrammatiklərinə görə mütləq məsdər “ən”i ilə birgə işlənməlidir. Qurani-Kərimdə də “əsa” feili عسى زيد ان يقوم hemişə “ən”lə birgə işlənmişdir. Beytdəki şahid “yuşiku” feili عسى ان تكرروا شيئاً وهو خير لكم وعسى أن تجروا شيئاً ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun (əl-Bəqərə-216). İbn Mənzur “əsa”nın xəbərinin “ən”siz işlənməsi ilə əlaqədar aşağıdakı şahid beyti misal çəkir:

عَسَى اللَّهُ يُغْنِي عَنْ بِلَادِ إِنْ قَادِرٌ بِمُهْمَرٍ جَوْنَ الرَّبَابِ سَكُوبَ [5, c.9, 214]

Mənasi: (şair burada Nəmir ibn Qadirin övladlarından birini həcv edir) qara buludun bol yağışı vasitəsilə (qoy, yaxud) bəlkə Allah İbn Qadirin ölkəsindən (bizi, canımızı) qurtarsın.

Burada “yuğni” feili “əsa”nın xəbəri olduğu üçün yerinə görə təsirlik hədədir. Ümumiyyətlə, “əsa”nın xəbərinin “ən” olmadan işlənməsi ilə əlaqədar çoxsaylı poeziya nümunələrini şahid kimi göstərmək olar. Məsələn:

**عَسَى الْكَرْبُ الَّذِي أَمْسَيْتُ فِيهِ
يَكُونُ وَرَاءَهُ فَرَجُ قَرِيبٌ**

Mənəsi: Gecəni keçirdiyim qəm və kədərin arxasında yaxın bir sevincin gələcəyinə ümidi var.

Burada şahid “esa” feilinin xəbəri olan “yəkunu vəraəhu” tərkibinin “ən” siz işlənməsidir. Xəbər yerinə görə təsirlilik haldadır [17, c.3, 159]. Beyt islam dövrü şairi Hudbə bin Xəşrəm əl-Uzriyə aiddir. O, həbsdə olarkən bu beyti əmisi oğlu Əbu Nəmirə xitabən söyləmişdir.

Kimə aid olduğu bilinməyən aşağıdakı beytdə də eyni vəziyyət müşahidə olunur:

عَسَى فَرْجٌ يَأْتِي بِهِ اللَّهُ أَنْهُ
لَهُ كُلُّ يَوْمٍ فِي خَلْقِهِ أَمْرٌ [4, c.1, 328]

Mənəsi: bəlkə də (ümid var ki,) Allah bir sevinc bəxş edər. Həqiqətən o, hər gün öz məxluqatının taleyinə yeni bir sey yazar.

Burada şahid “əsa”nın xəbəri “yəti bihi..” cümlesi “ən”siz işlənib və yerinə görə təsirlik haldadır. “Əsa”nın xəbərinin çoxsaylı poeziya nümunələrində “ən”siz işlənməsi “əsa”nın “ən”lə işlənməsi zəruridir fikrini alt-üst edir.

Hərəkətin yaxın olduğunu bildirən feillər arasında “kadə”nın xarakterik cəhəti ondan ibarətdir ki, bu feilin xəbəri əsasən məsdər “ən”i olmadan işlənməlidir. Çünkü “kadə” hərəkətin həddən artıq yaxın olduğunu bildirdiyi halda “ən” feili gələcək zamana aid edir. Bu iki xüsusiyyət arasında, göründüyü kimi, bir ziddiyət yaranır. Bəzən isə “kadə” “əsa” mənasını ifadə etdiyi üçün onun xəbəri də “ən”lə işlənir. Bu məsələni, yəni “əsa”nın “ən”lə “kadə”nın “ən”siz işlənməli olduğunu əl-Ənbəri özünün “Ərəb dilinin sırları” adlı əsərində çox aydın şəkildə izah edir. Dahi qrammatik göstərir ki, “Əsa” gələcək zamana aid olmaq üçün yaradılmışdır (وَضَعَتْ لِمَقَارِنَةِ الْاسْتِقْبَالِ). “Ən” isə feili(n تخلص الفعل) (للاستقبال) indiki zamanla əlaqəsini kəsərək onu) yalnız gələcəyə aid edir. Buna görə də “əsa”nın gələcək zaman göstəricisi rolunu oynayan “ən”lə işlənməsini filoloqlar lazımlı bilirlər (الذِّي وَضَعَ لِمَقَارِنَةِ الْاسْتِقْبَالِ). “Ən” və ondan sonrakı sözün öz yerinə görə təsirlik halda olmasına necə əsaslandırmaq olar sualına cavab verən müəllif qeyd edir ki, – قَارَبَ زَيْدٌ الْقِيَامَ عَسَى زَيْدُ أَنْ يَقُومَ Zeyd qalxmağa yaxınlaşdı deməkdir. “Əsa”nın xəbərindən “ən” bəzən “kadə”yə bənzədiyi üçün silinmişdir. Onların hər ikisi hərəkətin yaxın olduğunu bildirdiyi üçün bəzən biri digərinin mənasında işlənə bilir. Burada çox maraqlı bir sual ortaya çıxır. Hər iki feil hərəkətin yaxın olduğunu bildirirsə, bəs onda nə üçün “kadə” feilində əsasən “ən”i işlənməməsini filoloqlar şərt kimi irəli sürür? Sualı böyük ustalıqla cavablandırıran əl-Ənbəri yazır ki, onların hər ikisi yaxınlıq mənasını ifadə edən feillərdən olasa da, “kadə” hərəkəti əsasən indiki zamana, “əsa” isə gələcək zamana aid edir. Yəni كَادَ زَيْدٌ يَذْهَبُ بَعْدَ عَامٍ – Zeydin bir ildən sonra getməsi yaxınlaşdı cüməsini işlətmək qrammatik-məntiqi cəhətdən düzgün deyil. Ancaq عَسَى اللَّهُ أَنْ

— يَدْخُلُنِي الْجَنَّةَ بِرَحْمَتِهِ — *bəlkə, Allah öz rəhmi ilə məni cənnətə daxl edər* cüməsini işlətmək isə düzgündür. Çünkü bu ifadə, yaxud əsa hərəkəti *kadədə* olduğu kimi indiki hal-vəziyyət (zamanla) əlaqələndirmir. Kadə hərəkəti hal-hazırkı (zamanla) daha çox əlaqələndirdiyi üçün gələcək zaman əlaməti rolunu oynayan “ən”lə işlənməsi əsasən qadağan edilmişdir [7, 127-129].

Lakin “kadə”nin “ən”lə birlikdə işləndiyini sübut edən çoxsaylı poeziya nümunələri mövcuddur. İbn Mənzur “məsaha” kökündə aşağıdakı misranı qeyd edir:

فَكَادَ مِنْ طُولِ الْبَلْى أَنْ يَمْصَحَا [5, c.13, 119]

Başqa mənbələrə əsasən beytin sədrini – birinci misrasını müəyyənləşdirə bildik və o, Əməvi şairi Rü’bə ibn əl-Əccaca (ölüb 762) aiddir.

رَبِيعُ عَفَافَ الدَّهْرٍ طُولًا فَانْتَهَى فَكَادَ مِنْ طُولِ الْبَلْى أَنْ يَمْصَحَا [19, c.1, 251]

Mənasi: (Beytdə tərk edilmiş bir oba – mənzil (rəb‘un) təsvir olunur.) Zəmanənin uzun müddət öyrəndiyi – yer üzərindən sildiyi və silinmiş bir mənzil... başına gələn çətinliklər uzun müddət davam etdiyi üçün (əldən düşmüş, az qalmışdır ki, getsin, yəni) itib-batsın.

Burada şahid *kadənin* xəbərinin “ən”lə işlənməsidir. Başqa bir beytdə isə deyilir:

إِذْ تُؤْتَى حَشْوَ رَبِطَةٍ وَبُرُودٍ كَادَتِ النَّفْسُ أَنْ تَقْفِظَ عَلَيْهِ [5, c.10, 369]

Mənasi: kəfən arasına düşdükdə o meyidin ruhunun çıxmasına, ölümün yetişməsinə az qalmışdı.

İbn Mənzur beytin kimə aid olduğunu göstərmir [5, c.14, 233]. Beyt filoloqların müraciət etdiyi məşhur beytlərdən olduğu üçün onun Bəsrə şairlərindən olan Məhəmməd ibn Munazirə aid olduğunu müəyyənləşdirə bildik. O, Abbası xəlifəsi Məmunun (786-813) dövründə vəfat etmişdir. Bu şeiri o, Əbdülməcid bin Əbdülvəhhab əs-Səqəfi adlı bir şəxsə ithaf etdiyi mərsiyədir [9, c.1, 315].

Yuxarıda deyilənləri nəzərə alaraq belə bir fikir irəli sürmək olar ki, “kadə”nin ərəb kəlamında, daha doğrusu nəsrdə “ən”lə işlənməsi qaydaya uyğun olmasa da, poeziya nümunələrində bu hal çox müşahidə olunur. Elə buna görə də onu müstəsna hal hesab etmək olmaz.

Ərəb şeirində “innə” tipli modal sözlərin işlədilməsi. Əl-Mənsubat bəhsində filoloji məktəblər arasında mübahisə doğuran məsələlərdən biri də təxfif edilmiş – yüngülləşdirilmiş, yəni təşdid əlaməti atılıraq samitlərindən biri oxunmayan “innə” modal sözünün isminin təsirlik hal əlaməti qəbul edib-etməməsi ilə əlaqədardır. Kufə filoloqlarının fikrincə təxfif edilmiş və nəticədə “in” formasına düşmüş “innə” ismi təsirlik halda idarə etmir. Bəsrə qrammatiklərinin fikrincə isə “innə” “in”ə çevrildikdən sonra da ismi təsirlik halda idarə edir.

Kufə qrammatiklərinə görə “innə”nin ismi təsirlik halda idarə edə bilməsinin səbəbi onun zahiri əlamətlərinə görə keçmiş zaman feilinə bənzəməsi ilə əlaqədardır. Belə ki, “innə” də keçmiş zaman feili kimi üç hərfdən ibarətdir

və o da mazi feilində olduğu kimi fəthə üzərində qurulmuşdur – fəthə ilə məbnidir. Təxfif edildikdən sonra isə “innə” “in”ə, yəni iki hərfli bir modal sözə çevrilir və onun mazi feilinə olan bənzərliyi artıq yoxa çıxır. Buna görə də “in” keçmiş zaman feili kimi ismi təsirlilik halda idarə etmək bacarığını da itirir.

Bəsrəlilərin sübutu isə Hud surəsinin 111-ci ayəsinin Nafe və İbn Kəsirin, həmçinin Əbübəkrin Asimdən etdiyi rəvayətə əsasən təxififlə oxunmasına baxmayaraq yenə də öz idarə qabliyyətini itirməməsidir (وَإِنْ كُلَّا لَمَّا لَيْوَفَيْنَهُمْ) [8, 164].

Yuxarıda qeyd etdiyimiz bu məsələyə münasibət bildirən İbn Mənzur yazır:

وَلِلْعَرْبِ لِغْتَانِ فِي إِنِّي الْمَشَدَّدُ: إِحْدَا هَمَا التَّقْفِيلُ، وَالْأَخْرَى التَّخْفِيفُ. فَأَمَّا مِنْ خَفْفَةِ فَإِنَّهُ يُرْفَعُ بِهَا إِلَّا نَاسًا مِنْ أَهْلِ الْحَجَازِ يَخْفَفُونَ وَيَنْصِبُونَ عَلَى تَوْهِمِ النَّقْلِيَّةِ وَقَرْئٌ: أَنْ كَلَّا لَمَّا لَيْوَفَيْنَهُمْ، حَفْفَوَا وَنَصَبُوا، وَأَنْشَدَ الْفَرَاءَ فِي تَحْفِيفِهَا مَعَ الْمُضَمِّرِ:

فِرَاقَكَ لَمْ أَبْخَلْ وَأَنْتَ صَدِيقٌ
فَلَوْ أَنْكَ فِي يَوْمِ الرَّحَاءِ سَأْلَتْنِي [5, c.1, 243; c.7, 308;
c.3, 117]

Ərəblər *innəni* iki formada işlədir – *tələffüz* edir. Biri *ağır* – (*innə*), *digəri* *qısa* – *yüngül* (*in*). *Yüngül* formada *istifadə* edənlər (*ondan sonra gələn ismi*) *adlıq halda* işlədir. *Hicaz əhlindən* olan bir qrup insan *innəni* *yüngül* formada, (*yəni in kimi*) *ışlətsələr* də, (*bu ini innə hesab edib*) (*ondan sonra gələn ismi*) *təsirlilik halda* idarə *edirlər*. (*ayə*) (وَأَنْ كُلَّا لَمَّا لَيْوَفَيْنَهُمْ) (şübhəsiz ki, Rəbbin onların hər birinə əməllərinin əvəzini tam verəcəkdir) *kimi oxunmuşdur* (*yəni ayədə innəni, yaxud ənnəni taxfiflə*), *qısa* – *yüngül oxuyub* (*ondan sonra gələn ismini isə təsirlilikdə* idarə *ediblər*). *Əl-Fərra* (761-822) bitişən əvəzliklə işləndiyi zaman onun *qısa* – *yüngül oxunması* ilə əlaqədar aşağıdakı beyti söyləmişdir:

Nemətlər və rahatlıq içində olduğun zaman məndən ayrılməq istəsəydiñ belə mən buna xəsislik – etiraz etməzdəm. Çünkü sən dostsan.

Göründüyü kimi beytdə “ən” təxfiflə işlənmişdir və onun ismi bitişən əvəzlik (kə), xəbəri isə “səəltəni” ifadəsidir. Beytin kimə aid olduğu məlum deyil. Burada şair ondan boşanmasını istəyən öz həyat yoldaşına müraciət edir. Başqa bir versiyaya əsasən isə şair öz səxavətli olmasını təsvir edərək burada tərəf müqabilini həddən artıq çox sevdiyini dilə gətirir [11, c.5, 426-428].

Başqa bir beytdə də təxfif edilməsinə baxmayaraq “ən” bitişən əvəzliklə işlənmiş və onu təsirlilik halda idarə etmişdir:

وَ قَدْمَا هَذَا تَكُونُ النَّمَالَا [5, c.1. s.243] بِأَنْكَ رَبِيعٌ وَ غَيْثٌ وَ مَرْيَعٌ

Mənasi: Sən məhsuldar torpaq, yağış və bitgi ilə dolu məkana bənzəyirsən. Belə ki, sən (hamiya) köməksən.

Burada şahid “ənnə”nin təxfif edilməsi, (ən) kimi oxunmasına baxmayaraq, bitişən əvəzliyi təsirlilikdə, xəbəri olan rəbyə‘un (əl-xasib-məhsuldar) sözünü isə adlıqda idarə etməsidir. Beyt cahiliyyə şairi Cənub bint əl-Aclan bin Amir əl-Huzeyliyyəyə aiddir. Burada o, qardaşına mərsiyyə deyir, onun (sağlığında) səxavətli olduğuna, məhruma qarşı əli açıq və mərhəmətli olmasına işarə edir [19, c.2, 213].

İbn Mənzurun “innə əl-müşəddədə” – şəddəli innənin təxfif edilməsi haqqında danışdıqdan sonra “ənnə”nin təxfif edilmiş formasına aid misallar çəkməsindən anlaşılır ki, təxfif məsələsində “innə” ilə “ənnə” arasında fərq yoxdur.

“Innə” tipli modal sözlər qrupuna daxil olan “kəənnə” haqqında İbn Mənzur yazır:

كأن اصلها أنَّ أدخل عليها كاف التشبيه وهي حرف التشبيه والعرب تتصب به الاسم وترفع
خبره وقال الكسائي: قد تكون كأن بمعنى الجد كقولك كأنك أميرنا فتامُرُنا، معناه لستَ أميرنا، قال:
وكان آخرى بمعنى التمنى كقولك كأنك بي قد قلتُ الشعرَ فأجيده، معناه ليتنى قد قلتُ الشعرَ فأجيده ولذلك
نُصِبَ فأجيده، وقيل تجيء كأنَّ بمعنى العلم والظن كقولك كأنَّ الله يفعل ما يشاء، وكانت خارج، وقال أبو
سعید: سمعت العرب تنشد هذا البيت:

كأنْ ظَبَيْةً تَعْطُوا إِلَى نَاضِرِ السَّلَمِ
وَيَوْمٌ ثُوَافِينَا بِوَجْهٍ مُّقْسَمٍ
وَكَانْ ظَبَيْةً وَكَانْ ظَبَيْةً، فَمَنْ نَصَبَ أَرَادَ كَانْ ظَبَيْةً فَخَفَّ وَأَعْمَلَ، وَمَنْ خَضَ أَرَادَ كَظَبَيْةً وَمَنْ
رَفَعَ أَرَادَ كَانَهَا ظَبَيْةً فَخَفَّ وَأَعْمَلَ مَعَ إِضْمَارِ الْكَنَابِيةِ [5, c.1, 245].

“Kənnə”nin kökü “ənnə”dir. Ona təşbih ədati “kə” əlavə edilmişdir. Ərəblər “kənnə” ilə ismi (mübtədəni) təsirlik, onun xəbərini isə adlıq halda idarə edir. Kisai dedi: “kənnə” bəzən cəhd – inkar mənasında da işlənə bilir. Məs., sanki sən əmirimizsən, bizə əmr edirsən. Bu ifadənin mənası sən əmirimiz deyilsən deməkdir. (O,) dedi: “kənnə”, həmçinin təmənni – arzu mənasında, məs., kaş ki, mən şeir söyləyib onu yaxşı biləydim, elə buna görə də “fəuci-dəhu” sözü təsirlikdə işlənmişdir; bununla yanaşı yəqin və güman mənalarında da işlənir. Məs., Yəqin ki, Allah istədiyini edəndir; yaxud çox güman ki, (deyəsən) sən xaricsən (bura, məs., bu siyahıya daxil deyilsən). Əbu Səid dedi: aşağıdakı beyti ərəblərdən eşitdim:

Gözəl bir sima ilə bizi toxunduğun, yanımıza gəldiyin gün, sanki Sələm ağacının yarpağına boyılanan bir ceyrana bənzəyirdin.

Zabyə - ceyran sözü həm yiyəlikdə, həm adlıqda oxunmuşdur. (Bu sözü) təsirlik halda oxuyanlar “kənnə”ni təxfif etsələr də onun idarə qabiliyyətini saxlamışlar. Yiyəlikdə oxuyanlar “kəzabyətin” nəzərdə tutmuşdur. (yəni “kənnə”ni “kə” ön qoşması kimi nəzərdə tutmuşdur.) Adlıq halda oxuyanlar isə “kənnəha zabyətun – sanki o, ceyrandır” (cümləsini) nəzərdə tutmuşdur. (Beytdə “kənnə”) təxfif olunsa da, (qadına işarə olunaraq) onun idarə qabiliyyəti saxlanılmışdır.

İbn Mənzur beyti Əbu Səidə istinadən nəql edir. Çox güman ki, o, muxadram şairi əş-Şəmməx bin Zirarı (ölüb 643) nəzərdə tutur. Çünkü onun adı Məqıl, künəysi isə Əbu Səiddir. “Qasəmə” kökündə isə beytin kiçik fərqlərə malik başqa bir rəvayət formasını qeyd edən müəllif onu ilk önce cahiliyyə şairləri Bais bin Sureym əl-Yəşkuriyə, daha sonra Kəb ibn Ərqam əl-Yəşkuriyə aid edir [5, c.11, 165]. Anlaşılan odur ki, beytin kimə aid olduğu dəqiqlik məlum deyil.

Beytdəki şahid “kənnə” təxfif edilsə də, onun öz idarə qabiliyyətini itirməməsi ilə əlaqədardır. Kufəlilərə görə təxfif zamanı, yəni “kəənnə” “kəən”ə

çevrildiyi zaman öz idarə qabiliyyətini itirir. Bəsrəlilərə görə isə “kəən” öz idarə qabiliyyətini saxlayır. Sibəveyhi bunun səbəbini çox maraqlı şəkildə izah edir. O, qeyd edir ki, bu modal söz feilə bənzəyir (وَذَلِكَ لِأَنَّ الْحُرْفَ بِمَنْزِلَةِ الْفَعْلِ). (Çünki “kəən” şəbbəhtü – bənzədirəm mənasını ifadə edir H.H.). Feil isə hər hansı bir həzfə, yəni hərf, yaxud hərəkə düşümünə məruz qaldıqda öz idarə qabiliyyətini itirmir. Məsələn, (“yəkunu”nun həzf olunmuş versiyası) ləm yəku öz idarəsini itirmir. Lakin (qrammatiklərin) çoxu (burada kufəliləri nəzərdə tutur – H.H.) həzfə məruz qaldığı zaman, həmçinin “ma” ilə birgə işləndiyi zaman onu başlanğıc hərfi hesab etmişdir [17, c.2, 134-140]. Sibəveyhi demək istəyir ki, çoxları bu modal sözü başlanğıc hərfi hesab etdikləri üçün onun idarə qabiliyyətini itirdiyini düşünməsdür. Başlanğıc hərfləri dedikdə (bəl, fə, va, hətta və s.) kimi özündən sonrakı sözü idarə etməyən bir sıra hərf və ön qoşmalar nəzərdə tutulur. Göründüyü kimi İbn Mənzur bu məsələdə sanki, orta mövqe tutaraq, “kəən”dən sonra gələn sözün hər üç halda oxunmasının filoloji təhlilini təqdim edir.

Nəticə. İbn Mənzurun XIII əsrin sonlarında qələmə aldığı “Lisan əl-arab” əsəri orta əsrlərdə qələmə alınmış izahlı lügətlər arasında özünəməxsus yerə malikdir. Əsərin özəlliyi onun multidisiplinar xarakterə malik olması ilə əlaqədardır. Belə ki, əsərdə səksən minə yaxın sözün izah edilməsi zamanı otuz iki min beytdən istifadə olunmuşdur. Həmçinin əsərdə minlərlə hədis, atalar sözü, zərbülməsəl və hikmətli sözlər öz əksini tapmışdır. Bütün bunlarla yanaşı əsərdə bir çox qrammatik və poetik məsələlər ətraflı şəkildə təqdim edilir. Yuxarıda deyilənləri nəzərə alaraq hesab edirik ki:

1. Orta əsrlərdə ərəb dilində qələmə alınmış izahlı lügətlər on minlərlə beysi əhatə etdiyi üçün həm də ədəbi qaynaqlardan ibarətdir.
2. İbn Mənzurun Lisan əl-arab əsəri bir çox filoloji məsələləri əhatə etdiyi üçün ensiklopedik və multidisiplinar xarakterə malikdir.
3. Şahid beylərin linqvopoetik təhlili gələcəkdə həm qrammatik, həm də poetik aspektdə, başqa sözlə desək, ərəb filologiyası tarixində məlum olmayan bir çox məqamların ortaya çıxmasına gətirib çıxaracaq.

ƏDƏBİYYAT

1. Heybətov H.H. Ərəb şeirinin yaranması, onun məzmun və forma xüsusiyyətləri // Bakı: Risalə araşdırırmalar toplusu, 2018, №1, 14, s. 44-52.
2. Heybətov H.H. İbn Mənzurun həyatı, ədəbi şəxsiyyəti və müəllifi olduğu əsərləri // Risalə araşdırırmalar toplusu, 2017, 13, s. 78-88.
3. Heybətov H.H. İbn Mənzurun “Lisan əl-arab” əsərində şahid beylərin təqdimi: müəlliflik problemi // Əlyazmalar Yanmir, 2019, v. 5, №2(9), s. 78-85.
4. ابن عقيل. شرح ابن عقيل: [4 مجلدات] / ابن عقيل. — قم المقدسة: انتشارات سيد الشهداء، - م. 1 — 398 – .1411 ص.
5. ابن منظور. لسان العرب : [18 مجلدا] / ابن منظور. — بيروت: دار إحياء التراث العربي، - م. 1 – 1988 ص. م. 3. – 566 – .1988 ص. م. 4. – 433 ص. م. 4. – 462 ص. م. 7. – 513 ص. م. 9. – 457 ص. م. 10. – 373 ص. م. 11. – 378 ص. م. 12. – 381 ص. م. 13. – 237 ص. م. 14. – 350 ص.
6. الإشبيلي، ابن خروف. شرح جمل الزجاجي : [في الجزئين] / تحقيق سلوى محمد عمر عبد الله. ابن خروف. الإشبيلي.

- جدة: جامعة أم القرى، م. 1. 1418 - 567 ص.
7. الأنباري، أبو البركات. أسرار العربية / أبو البركات. الأنباري. - دمشق: مطبعة الزقى، - 1957. 496 ص.
8. الأنباري، أبو البركات. الإنصاف في مسائل الخلاف بين النحويين البصريين والkovfieen / أ. الأنباري. - مدينة 6 أكتوبر: الشركة الدولية للطباعة، - 2002. 736 ص.
9. الأنصاري، ابن هشام. أوضح المسالك إلى ألفية ابن مالك: [4 مجلدات] / إ. الانصاري. - بيروت: منشورات المكتبة العصرية، - م. 1. - دون تاريخ. 384 ص.
10. الأيوبي، ياسين. معجم الشعراء في لسان العرب / ي. الأيوبي. - بيروت: دار العلم للملايين، - الطبعة الثانية - 1987. 488 ص.
11. البغدادي، عبد القادر. خزانة الادب: [13 مجلدا] / ع. البغدادي. - القاهرة: مكتبة الخانجي، الرياض: دار الرفاع، - م. 5. الطبعة الثانية، - 1984. 515 ص.
12. الحيثي، بهجة عبد الغفور. أمية بن أبي الصلت حياته و شعره / بهجة عبد الغفور. الحيثي. - هيئة أبوظبي للثقافة والتراجم: المجمع الثقافي، - 2009. 434 ص.
13. الفارابي، إسحاق بن إبراهيم. ديوان الأدب: [في الجزيئين] / إ. الفارابي. تحقيق أحمد مختار عمر. - القاهرة: مؤسسة دار الشعب للصحافة والطبع والتشر، - م. 2. 501 ص.
14. المرادي، الحسن بن قاسم. الجنى الداني في حروف المعانى / الحسن بن قاسم. المرادي. - بيروت: دار الكتب العلمية، - 1992. 682 ص.
15. الهلالي، حميد بن ثور. ديوان حميد بن ثور الهلالي / ح. الهلالي. - القاهرة: مطبعة دار الكتب المصرية، - 1951. 175 ص.
16. ديوان أمية أبي الصلت / تحقيق ودراسة عبد الحفيظ السلطني - دمشق: المطبعة التعاونية، - 1974. 676 ص.
17. سيفويه. الكتاب: [5 مجلدات] تحقيق عبد السلام محمد هارون / سيفويه. - الناشر مكتبة الخانجي بالقاهرة، - م. 2. 1988. 430 ص. م. 3. 662 ص.
18. سيفويه. الكتاب: [5 مجلدات] تحقيق أميل يعقوب / سيفويه. - دار الكتب العلمية، - م. 2. 2748 ص.
19. حسن شراب، محمد. شرح الشواهد الشعرية في أمات الكتب النحوية: [3 مجلدات] / م. حسن شراب. - بيروت: مؤسسة الرسالة، - م. 1. 2007. 564 ص. م. 2. 420 ص. م. 3. 616 ص.

ЛИНГВОПОЭТИЧЕСКИЕ ПАРАЛЛЕЛИ В ПРОИЗВЕДЕНИИ ИБН МАНЗУРА «ЛИСАН АЛЬ-АРАБ»

Г.ГЕЙБАТОВ

РЕЗЮМЕ

Статья посвящена изучению лингвопоэтических параллелей в целом в арабской поэзии, в особенности в ряде куплетов собранных египетским филологом 13-го века Ибн Манзуром в его произведении «Лисан Аль-Араб». Статья носит мультидисциплинарный характер, так как грамматические и поэтические нюансы, относящиеся к изучаемым куплетам параллельно вовлечены к исследованию. Изучение куплетов в такой форме способствует разъяснению некоторых вопросов и раскрытию неизвестных в общей лингвистике и истории литературы фактов. Помимо перевода ряда куплетов относящихся к периодам до и после ислама (в основном древней поэзии) и не переведенных ранее с арабского на какой либо другой язык, научная новизна статьи заключается в представлении в ней научного содержания этих куплетов путем проведения их филологического анализа. Изучение шахид куплетов в такой форме приведет к раскрытию в будущем множества информации касательно арабской филологии и литературы. Одним из заключений статьи является то, что, так как толковые словари составленные в средние века охватывали тысячи куплетов поэтических примеров, они так же состоят из литературных источников.

Ключевые слова: шахид, гийас, садр, адзз, газф, салт, Абу Хубейб

LINGUOPoETICAL PARALLELs IN “LİSAN AL-ARAB” WORK BY IBN MANZUR

H.HEYBATOV

SUMMARY

The article is dedicated to studying linguopoetical specificities of Arabic poetry in general and particularly of some couplets gathered in “Lisan al-Arab” work by Ibn Manzur, the Egyptian philologist of 13th century. The article is of multidisciplinary character, since both grammatical and poetical nuances related with studied couplets are simultaneously involved in the research. Studying couplets in this way allows clarifying some issues in grammatical and poetical directions and uncovering facts unknown in general linguistics and history of literature. Besides translating some couplets pertaining to periods before and after Islam (mostly ancient poetry) never before translated to any other language, scientific novelty of the article is in presentation of their scientific content through philological analysis. Studying and systemizing of shahid couplets in this way will lead to turning out lots of information related with both Arabic linguistics and literature in the future. One of results shown in the article is that since explanatory dictionaries compiled in middle Ages cover thousands couplets of poetical examples they also consist of literary sources.

Keywords: shāhid, qiyās, şadr, ‘ajz, ḥazf, şalt, Abu Xubayb